

**2018-ci ilin yanvar-sentyabr ayları üzrə hesablanmış
sığorta haqları və sığorta ödənişləri haqqında
M Ə L U M A T**

(min manatla)

Sığorta sinifləri	Sığorta haqları	Sığorta ödənişləri
Könüllü sığortalar üzrə - cəmi:	414,944.7	137,320.0
<i>o cümlədən:</i>		
Həyat sığortası üzrə, o cümlədən:	235,020.1	80,543.0
həyatın yaşam sığortası	194,168.8	79,325.8
həyatın ölüm halından sığortası	37,960.1	1,217.2
əmək qabiliyyətinin sığortası	2,644.6	0.0
sağalmaz xəstəliklərdən sığorta	246.6	0.0
Qeyri-həyat sığortası üzrə, o cümlədən	179,924.6	56,777.0
Şəxsi sığorta, o cümlədən:	69,798.8	45,171.8
tibbi sığorta	64,201.6	44,349.7
xaricə səfər edən vətəndaşların sığortası	3,061.1	603.3
fərdi qəza və xəstəlik sığortası	2,536.1	218.8
Əmlak sığortası, o cümlədən:	110,125.8	11,605.3
əmlakın sığortası, o cümlədən:	90,777.0	9,772.1
əmlakın yanğından və digər risklərdən sığortası	48,293.3	1,775.7
avtonəqliyyat vasitələrinin sığortası	20,560.6	6,553.3
hava nəqliyyatı vasitələrinin sığortası	10,029.8	246.5
su nəqliyyat vasitələrinin sığortası	5,831.7	612.1
yüklərin (nəqliyyat) sığortası	3,334.8	153.5
kənd təsərrüfatı heyvanlarının sığortası	1,358.8	366.6
kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası	630.6	64.4
dəmiryol nəqliyyatı vasitələrinin sığortası	92.1	0.0
əmlakın sığortası ilə bağlı digər siniflər, o cümlədən:	645.3	0.0
- işçilərin dələdüzluğu sığortası	599.0	0.0
- pul və pul sənədlərinin saxtalaşdırılmasından sığorta	46.3	0.0
mülki məsuliyyətin sığortası, o cümlədən:	19,306.1	1,833.1
ümumi mülki məsuliyyətin sığortası	10,843.9	1,194.8
hava nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası	4,343.3	566.8
peşə məsuliyyətinin sığortası	1,951.9	1.7
avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası	945.8	49.2
işəgötürənin məsuliyyət sığortası	943.3	20.6
su nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası	227.5	0.0
yük daşıyanın mülki məsuliyyətinin sığortası	50.4	0.0
kredit sığortası, o cümlədən:	42.2	0.0
kreditlərin sığortası	42.2	0.0
qarışıq maliyyə risklərinin sığortası, o cümlədən:	0.6	0.0
işin dayanması ilə bağlı risklərdən sığorta	0.6	0.0

İcbari sığortalar üzrə - cəmi:	153,593.7	49,591.6
<i>o cümlədən:</i>		
Həyat sığortası üzrə	27,996.1	2,360.3
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta	27,996.1	2,360.3
Qeyri-həyat sığortası üzrə, o cümlədən	125,597.7	47,231.3
avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası	72,553.6	38,302.6
daşınmaz əmlakın icbari sığortası	23,506.9	2,912.7
hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası	16,922.3	4,378.2
məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası	12,172.6	1,565.2
daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası	224.5	72.6
sənişinlərin icbari fərdi qəza sığortası	89.0	0.0
digər icbari sığorta növləri	128.8	0.0
YEKUN	568,538.4	186,911.6